



Vergi və hüquq yenilikləri

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istərdik:

- Vergi Məcəlləsində və Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda Dəyişikliklər
- Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydasına Dəyişikliklər
- İnzibati Xətalər Məcəlləsinə Dəyişikliklər
- Elektroenergetika haqqında Qanuna Dəyişikliklər
- Qiymətli kağızlar bazarı haqqında Qanuna Dəyişikliklər

Vergi Məcəlləsində və Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda Dəyişikliklər

21 iyun 2025-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər ("Dəyişikliklər") edilmişdir.

Dəyişikliklərə əsasən:

- Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində vergi orqanına ərizə verməlidir.
- Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir.
- Hüquqi şəxslərin təsis sənədlərinə və ya reyestr məlumatlarına edilən hər hansı dəyişiklik dəyişikliyin edildiyi tarixdən 15 gün müddətində dövlət qeydiyyatına alınmalıdır.

Bu müddətlər Dəyişikliklərdən əvvəl 40 gün olaraq nəzərdə tutulmuşdu.

Bundan başqa, müflisləşmə və iflas prosesində olan hüquqi şəxslərin qeydiyyatı ilə bağlı yeni qaydalar da əlavə edilib:

- Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.
- Hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə və iflas prosesində olması

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatına alınır.

- İflas prosesi məhkəmənin iştirakı olmadan başlandıqda, borclunun bu prosesin başlanması barədə qərarının qəbul olunduğu tarixdən 15 gün müddətində dövlət reyestrinə ərizə təqdim edilməlidir.
- iflas prosesi məhkəmə qaydasında başlandığı halda borclunun ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi tarixdən və ya kreditörün ərizəsi əsasında borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 15 gün müddətində müraciət edilməlidir.
- Hüquqi şəxsdə başlamış iflas prosesi onun ləğvi ilə yekunlaşmadıqda, iflas prosesinə xitam verilmə tarixindən 15 gün müddətində iflas prosesinə xitam verilməsi faktı qeydə alınmalıdır.
- Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində dövlət reyestrinə təqdim etməlidir.

Dəyişikliklər 21 iyul 2025-ci il tarixində qüvvəyə minmişdir.

Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydasına Dəyişikliklər

7 iyul 2025-ci ildə “Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər (“Dəyişikliklər”) edilmişdir.

Dəyişikliklər bankların likvidlik mövqeyinin qiymətləndirilməsi üçün tətbiq edilən likvidliyin örtülmə əmsalının (LCR) həm məcmu, həm də milli valyuta üzrə tətbiqini nəzərdə tutur.

1 avqust 2025-ci il tarixindən etibarən:

- Sistem əhəmiyyətli banklar milli valyuta üzrə LCR əmsalını 50%-dən başlamaqla 1 iyun 2027-ci il tarixinədək mərhələli qaydaya 100%-ə çatdırmalıdır.
- Bütün digər banklar isə LCR əmsalını 40%-dən başlamaqla 1 dekabr 2027-ci il tarixinədək mərhələli qaydaya 100%-ə çatdırmalıdır.

Bundan başqa, bankların yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirə biləcəkləri aktivlərin dairəsi də genişləndirilibdir. Banklar aşağıdakıları yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirə bilirlər:

- Bank metalları,
- Dövlət zəmanətli maliyyə institutlarının qiymətli kağızları,
- Gecəlik (overnight) depozitlər,
- Mərkəzi Bankda yerləşdirilmiş qısamüddətli vəsaitlər.

Dəyişikliklər, ümumilikdə likvidlik risklərinin ölçülməsi və idarə olunması mexanizmlərinin daha çevik qurulmasına, həmçinin banklarda likvid vəsaitlərin milli və xarici valyutalar arasında bölgüsünün daha optimal proqnozlaşdırılmasına, bankların milli valyutada likvid mövqeyinin daha dayanıqlı şəkildə formalaşdırılmasına xidmət edəcəkdir.

Dəyişikliklər 1 avqust 2025-ci il tarixində qüvvəyə minmişdir.

İnzibati Xətarlar Məcəlləsinə Dəyişikliklər

24 iyun 2025-ci il tarixində İnzibati Xətarlar Məcəlləsinə dəyişikliklər ("Dəyişikliklər") edilmişdir.

Dəyişikliklərə əsasən, inzibati tənbeh vermə haqqında qərarın 24 saat müddətində şəxsin elektron kabinetinə yerləşdirilməsi tələb olunur.

Müvafiq qərar və materiallar 24 saat ərzində elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin bu istisna əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Dəyişikliklər 19 iyul 2025-ci il tarixində qüvvəyə minmişdir.

Elektroenergetika haqqında Qanuna Dəyişikliklər

8 iyul 2025-ci il tarixində "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun ("Dəyişikliklər") qəbul olunmuşdur.

Dəyişikliklər nəticəsində qanunvericiliyə "sabit tarif" anlayışı daxil edilmişdir. Yeni müddəaya əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

Əlavə olaraq, elektrik enerjisinin təchizatçısı hər ay istehlakçıya sabit tarif barədə hesab təqdim etməlidir.

Dəyişikliklər 28 iyul 2025-ci il tarixində qüvvəyə minmişdir.

Qiymətli kağızlar bazarı haqqında Qanuna Dəyişikliklər

21 iyun 2025-ci il tarixində "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun ("Dəyişikliklər") qəbul edilmişdir.

Dəyişikliklərə əsasən, artıq bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri investisiya qiymətli kağızları kütləvi təklif edildikdə buraxılış haqqında qərara anderrayter və buraxılış şərtləri ilə bağlı məlumatları daxil etmək öhdəliyindən azad deyillər.

Həmçinin, bəzi hallarda bütün səhmləri dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən səhmlərin növbəti buraxılışı sadələşdirilmiş qaydada dövlət qeydiyyatına alınacaq. Xüsusilə, əgər səhmlər yalnız dövlət orqanları və ya bütün səhmləri dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəksə, həmin səhmlərin buraxılışı sadələşdirilmiş qaydada dövlət qeydiyyatına alınır.

Bu halda emitent yalnız aşağıdakıları təqdim edir:

- investisiya qiymətli kağızlarının qeydiyyatı alınması üçün ərizə,
- buraxılış haqqında qərar (anderrayter, yerləşdirmə qaydası və yerləşdirilmənin müddətləri barədə məlumatlar təqdim olunmadan),
- emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və nizamnaməsinin təsdiq olunmuş surətləri.

Dəyişikliklər 8 iyul 2025-ci il tarixində qüvvəyə minmişdir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Direktor, Hüquq xidmətinin rəhbəri, Vergi
və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilərə, əməkdaşlara, cəmiyyətə və planetimizə yeni faydalar təqdim etməklə və kapital bazarlarına inamı artırmaqla daha yaxşı iş dünyasını qurmağa çalışır.

Geniş məlumat bazası, süni intellekt və qabaqcıl texnologiyaların dəstəyi ilə əməkdaşlarımız müştərilərə gələcəyə inamla addımlamağa, bu günün və sabahın ən mühüm məsələlərinin həll yollarını tapmağa kömək edir.

EY şirkətinin mütəxəssisləri audit, konsalting, vergi, strategiya və əməliyyatlar daxil olmaqla fərqli sahələrdə çeşidli xidmətlər göstərirlər. Sənaye təcrübəsindən, qlobal miqyasda integrasiya olunmuş, multidissiplinar şəbəkədən və vahid ekosistemdə çalışan fərqli tərəfdaşlarımızın köməyindən faydalanaraq biz 150-dən çox ölkə və ərazilərdə xidmətlər təklif edirik.

Biz birlikdə gələcəyi formalaşdırmaq missiyamızı inamla yerinə yetiririk.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları [ey.com/privacy](https://www.ey.com/privacy) sahifəsində təqdim edilir. EY firmaları yerli qanunlarla qadağan olunduğu ərazilərdə hüquq xidmətləri göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: [ey.com](https://www.ey.com)

© 2025-ci il Ernst & Yanq Holdings (SiAyEs) Bi.Vi.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr yalnız məlumat məqsədilə hazırlanıb və uçot, vergi, hüquqi və ya digər peşəkar məsləhətin əvəzi kimi nəzərdə tutulmur. Konkret məsləhətlər almaq üçün məsləhətçilərə müraciət edin.

[ey.com/az](https://www.ey.com/az)